

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli, 155 sayılı müraciət üzrə

RƏYİ

Bakı şəhəri

11 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü Qabil Orucov 2014-cü il dekabrın 23- də keçirilmiş bələdiyyə seçkilərində 85 sayılı Şamaxı seçki dairəsi üzrə Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Qaməd İsmayıl oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli, 155 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.

85 sayılı Şamaxı seçki dairəsi üzrə Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Qaməd İsmayıl oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 44, 45 və 46 sayılı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə dair müraciətinə dairə seçki komissiyasında baxılmadığını iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi Q.İ.Qədirovun müraciəti ilə əlaqədar 85 sayılı Şamaxı seçki dairəsinin dairə seçki komissiyası 2014-cü il dekabrın 30-da 44, 45 və 46 sayılı seçki məntəqələri üzrə səsli təkrar hesablanmasını həyata keçirmiş, həmin məntəqə seçki komissiyalarının protokollarındakı səsvermənin nəticələri səsli təkrar hesablanmasına dair dairə seçki komissiyasının müvafiq protokolunda əks olunan nəticələrlə eyni olduğundan müraciət təmin edilməmiş, bu barədə qərarın surəti ərizəçiyə göndərilmişdir.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, müraciətdə mübahisələndirilən seçki məntəqələrində səsvermə günü qanun pozuntuları ilə bağlı iddia edilən hallar öz təsdiqini tapmamışdır.

Belə ki, həmin məntəqə seçki komissiyalarının üzvləri R.C.Ağayeva, A.E.Məmmədov, E.F.Aydəmirov, E.S.Zeynalov, T.Ə.Əzizov, V.M.Qədirov, V.D.İslamov, N.N.Nəsirov, İ.M.Mürsəlov, F.B.Nəsirov, həmin bələdiyyə üzrə qeydə alınmış digər namizədlər G.Ə.Mürsəliyeva, Y.Mirzəyeva, İ.Şixəliyev, A.P.Xudaverdiyev, R.A.Bayramov, S.Ə.Bağirova, G.Novruzova, R.S.Bayramov, Z.Ə.İbrahimli, C.Ə.Bayramova, müşahidəçilər S.M.Heydərov, N.Osmanov, Z.M.Şükürov, R.A.Mahmudov, H.S.Şeydayev izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı ciddi qanun pozuntusu müşahidə etməmişlər, eyni zamanda səsli təkrar hesablanması müvafiq şəxslərin iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim**:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 sayılı Şamaxı seçki dairəsi üzrə Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Qaməd İsmayıl oğlunun 10 yanvar 2015-ci il tarixli, 155 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Qabil Orucov